

TƏSVİRİ

[Portable Gasoline Tea Yolma Machine](#) əsasən dağ, dağlıq, düz və digər ərazi çay seçmək üçün istifadə olunur. Beynəlxalq qabaqcıl texnologiya ilə istehsal olunur. Aşağı səs-küy, böyük hava həcmi, sabit keyfiyyət və yüksək istehsal səmərəliliyi üstünlüklərinə malikdir. Çay yığmaq üçün ideal maşındır.

4C-A [Law Weight Çay Yığım Maşını](#) öz NATIKA 2 vuruşlu, 24.4 CC, 0.7KW benzin mühərriki ilə, çıxış gücü 4 vuruşdan böyükdür, lütfən nəzərə alın ki, mühərrik yağının benzinə nisbəti 25: 1-dir. Performans daha sabitdir və yüksək temperatur sönmür. Çay yığmaq daha səmərəlidir və məhsuldarlıq əl əməyindən 40 dəfə çoxdur.

ÜSTÜNLÜK

SK5 karbon alət poladı yüksək sərtlik və güclü aşınma müqaviməti ilə söndürülmüşdür. 1 sm qalınlığında budağı birbaşa kəsə bilər.

Çay yığan maşının hər bir dəsti aşınmaya davamlı və davamlı olan 6 metr uzunluğunda neylon parça çanta ilə pulsuzdur. Çantanın bir ipi var və iş uzunluğu özbaşına tənzimləyə bilər.

20 illik davamlı optimallaşdırma və təkmilləşdirmədən sonra [Çay Yarpağı Yıxan Maşın](#) , indi bütün hissələri özümüz istehsal edirik, hər bir hissənin ən keyfiyyətli olmasını təmin edirik və həmyaşdları ilə müqayisədə xidmət müddəti 100% artır!

İri yarpaqlı çay istehsal edən ərazilər və lavanda və digər çiçəklərin yığılması üçün xüsusi ehtiyaclar üçün biz adi növdən 10 sm yüksək olan, yığım səmərəliliyini xeyli yaxşılaşdıran yeni artırılmış qüllə hazırlamışıq.

ƏTRAFI




Xüsusi genişlənmiş və qalınlaşdırılmış çiyin qayışı. Kəmərini eni 30%, qalınlığı isə 20% artırılır. Arxa lövhə belə qarşı təbiidir və ergonomikaya uyğundur, istifadə zamanı çiyin və bel ağrımayacaq.



Erqonomik sap dizaynı, bıçaq dayağının münasib balans çəkisi, daha çox əməyə qənaət edən çay yığımı



Daha yüksək güc və daha kifayət qədər hava həcmi üçün müstəqil dizayn edilmiş ventilyator bıçağı və fan örtüyü, plastik fan və alüminium fan mövcuddur



Səkkiz il bundan əvvəl biz digər həmyaşıdları kimi keyfiyyətsiz sürət qutusu aksesuarlarından istifadə etməklə kifayətlənmirdik. Maşının ömrünü 100% artıran öz sürət qutusu komponentlərimizi yaratmaq üçün yüz minlərlə dollar xərclədik.

SPESİFİKASIYA

[Benzinli Çay Yığma Maşının](#) spesifikasiya siyahısı:

Model	DL-4C-A
Kəsmə eni	40/50/60 sm
Mühərrik Modeli	NATIKA 1E34F
Vuruş yerdəyişmə	2 vuruş
HP	25.4 CC
Güc	0,9 at gücü
Ümumi çəki	0,7 KVt
	9,2 kq



Bütün [Benzin Çay Biçen Maşının](#) spesifikasiyası .

Model	Mühərrik	Vuruş	Güc
DL-4C-H3	HONDA GX35	4 vuruş	1,35 KVt
DL-4C-H2	HONDA GX25	4 vuruş	0,81 KVt
DL-4C-Z	KOMATSU G26LS	2 vuruş	0,81 KVt
DL-4C-T	MITSUBISHI TU26	2 vuruş	0,7 KVt
DL-4C-S	HUASHENG 1E34F	2 vuruş	0,7 KVt
DL-4C-A	NATIKA 1E34F	2 vuruş	0,7 KVt
DL-4C-S39	HUASHENG 139FA	4 vuruş	0,7 KVt

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.

FOTOLAR

Assistant
...Delix Tea Machine

力. 11552203

Backpack Tea Harvester DL-4C-A

0.75 kw, 0.9 HP
NATIKA 1E34F Engine
25.4 CC Displacement
Kawasaki / Ochiai Rack



600 kg / h
6 Meters Length Bag
Cutting Width 45/50/60 cm

2 Stroke

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767







DELIJX.COM

ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Can ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓